



Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

ƏMR

№ 21

Bakı şəhəri

14 mart 2020-ci il

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra profilaktik tədbirlər görülmüş, o cümlədən işçilər təlimatlandırılmış, dezinfeksiya işləri aparılmış, Agentliyin Hökumət Evinə və Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binalarının mərtəbələri xüsusi dezinfeksiya məhlulları ilə təmin edilmiş, işçilər üçün qoruyucu vasitələr alınmışdır.

2020-ci il 13 mart tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın (bundan sonra - Operativ Qərargah) keçirdiyi müşavirədə Koronavirus infeksiyasının (COVID-19) global pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılmış, təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmişdir.

Operativ Qərargahın Məlumatında qeyd olunduğu kimi, Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının global pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.

Bununla əlaqədar Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Hökumət evində yerləşən qurumlara göndərdiyi "Preventiv tədbirlər barədə" 14 mart 2020-ci il tarixli məktubu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 4.8.5-ci yarımbəndini rəhbər tutaraq **əmr edirəm**:

1. Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (bundan sonra - Məlumat) rəhbərlik və icra üçün qəbul edilsin.

2. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri tabeliklərində olan işçiləri Məlumatla tanış etsinlər və izolyasiya tədbirlərinə əməl olunması üçün zəruri işlərin görülməsini təmin etsinlər.

3. Agentliyin bir ay müddətində keçirilməsini planlaşdırdığı kütləvi tədbirlər xüsusi göstəriş verilənə qədər təxirə salınsın.

4. Agentliyin Aparatının və tabeliyində olan qurumların əməkdaşlarının ölkədən kənara ezamiyyə səfərlərinə məhdudiyət qoyulsun və bu cür səfərlər ən zəruru hallarda Agentliyin İdarə Heyətinin sədrinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə həyata keçirilsin.

5. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunan qaydalar nəzərə alınmaqla, xüsusi iş rejiminə keçilməsini təmin etsinlər.

6. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu formaları məhdudlaşdırılsın və sənədlərin yalnız poçtla və ya elektron xidmət vasitəsilə qəbulu təmin edilsin.

7. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı yekun qorunma sənədlərinin (patent, şəhadətnamə) verilməsi bunun üçün xüsusi müəyyən edilmiş yerdə müvafiq gigiyenik və infeksiya əleyhinə qoruyucu vasitələrdən istifadə olunmaqla təmin edilsin.

8. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri normadan yüksək hərərəti və digər simptomları (öskürək, nəfəs darlığı, yorğunluq, burun axıntısı, ağrı və s.) olan işçilərin öncədən xəbərdar edilərək, əmək fəaliyyətlərinin müvəqqəti məhdudlaşdırılmasını təmin etsinlər.

9. Agentliyin Aparatının və tabeliyində olan qurumların əməkdaşları tərəfindən vətəndaşların zəruri hallarda qəbulu üçün xüsusi yer müəyyən edilsin və qəbul aparılarkən maksimum dərəcədə müvafiq gigiyenik və infeksiya əleyhinə qoruyucu vasitələrdən istifadə olunması təmin edilsin.

10. Agentliyin Maliyyə və iqtisadiyyat şöbəsi və İşlər və təsərrüfat sektoru bu Əmrlə müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi üçün zəruri vasitələrin, o cümlədən insan hərərətini məsafədən ölçən cihaz və müvafiq gigiyenik vasitələrin alınmasını təmin etsinlər və bununla əlaqədar Agentliyin əldə etdiyi vəsait hesabına lazımi vəsait ayrılınsın.

11. Hökumət Evinə koronavirus əleyhinə preventiv tədbirlərin mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini nəzərə alaraq, Agentliyin Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binasında insan hərərətini məsafədən ölçən cihazla işçilərin hərərətini ölçülməsi Agentliyin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin Daxili nəzarət sektorunun müdiri Nazim Məmmədova tapşırılsın və Agentliyin tabeliyində olan qurumların rəhbərləri müvafiq olaraq, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İnzibati məsələlər şöbəsinin aparıcı məsləhətçisi İlham Hüseynovun, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin İşlər şöbəsinin müdiri Saxay Baratovun və Respublika Elmi-Texniki Kitabxanasının Təsərrüfat şöbəsinin müdiri İlyas Zülfüqarovun Əmrin 11-ci hissəsi ilə müəyyən edilmiş işlərin görülməsində N.Məmmədova köməkçi qismində cəlb olunmasını təmin etsinlər.

12. Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının oxu zalının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın və oxucuların inzibati binaya girişi və onlara kitabların verilməsi müvəqqəti dayandırılınsın, eyni zamanda mərkəzləşdirilmiş qaydada nəzarətin təmin edilməsi məqsədi ilə Kitabxananın Nərimanov rayonu, Aşıq Alı küçəsi, 5; Nizami rayonu, Qara Qarayev prospekti, 57; Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanlarında yerləşən bölmələrinin işçilərinin müvəqqəti olaraq Agentliyin Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binasındakı təlim zallarında yerləşdirilməsi təmin edilsin və qeyd olunan ünvalarda nəzarətçilər təyin edilsin.

13. Əmrin 12-ci hissəsi ilə müəyyən edilmiş tapşırıqların icrası Respublika Elmi-Texniki Kitabxanasının direktoru Kərim Ələkbərliyə tapşırılsın.

14. Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənlilyə tapşırılsın ki, Mərkəzlə bağlanmış müqavilə əsasında Agentliyin Mərdanov qardaşları, 124 ünvanında fəaliyyət göstərən yeməxananın fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasını təmin etsin.

15. Koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində operativliyin təmin edilməsi məqsədilə Agentlikdə İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov, Agentliyin Aparatının rəhbəri Natiq İsayev, Agentliyin

İdarə Heyətinin sədrinin müşaviri Fuad Kərimov, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsəni, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və Respublika Elmi-Texniki Kitabxanasının direktoru Kərim Ələkbəridən ibarət Operativ Qərargah yaradılsın və Agentliyin Hökumət evində yerləşən inzibati binası üzrə Agentliyin Aparatının rəhbəri Natiq İsayev, Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binası üzrə Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Fuad Kərimov məsul şəxslər təyin edilsinlər.

16. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri koronavirusa qarşı mübarizə tədbirlərini daim nəzarətdə saxlasınlar və görülən işlər barədə mütəmadi olaraq məsul şəxslərə məlumat versinlər.

17. Agentliyin Hökumət Evində və Mərdanov qardaşları, 124 ünvanında yerləşən inzibati binalarında ictimai təhlükəsizliyə cavabdeh olan polis xidməti əməkdaşlarına tapşırılsın ki, kənar şəxslərin Agentliyin inzibati binalarına girişini qadağan etsin (cavabdeh şəxs - N.Məmmədov).

18. Agentliyin Kadrlar şöbəsi bu Əmrin surətinin Agentliyin aidiyyəti struktur bölmələrinə və tabeliyində olan qurumlara çatdırılmasını təmin etsin.

19. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərləri işçilərin bu Əmrlə tanış edilməsini və tanış olmaları barədə imzalamalarını təmin etsinlər.

20. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli Məlumatı;

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 14 mart 2020-ci il tarixli məktubu.

İdarə Heyətinin sədri

Kamran İmanov